

**“AQRAR İNNOVASIYA VƏ TƏCHİZAT ŞİRKƏTİ” ASC-NİN**  
**2026-Cİ İL 1-Cİ YARIMIL ÜZRƏ İDARƏETMƏ HESABATI**

|    |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                     |                                                                                                                                                                          |
|----|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| 1  | Emitentin tam və qısaldılmış adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), dövlət qeydiyyatının tarixi və nömrəsi;                                                                                                                                                                                                                                                                                                                           | Aqrar İnnovasiyalar və Təchizat Şirkəti<br>ASC VÖEN: 2005967961 05.12.2019                                                                                               |
| 2  | Emitentin hüquqi ünvanı və olduğu yer;                                                                                                                                                                                                                                                                                                                                                                                                              | AZ1029, BAKI ŞƏHƏRİ NƏRİMANOV<br>RAYONU, ZİYA BÜNYADOV, ev.1965-<br>Cİ MƏHƏLLƏ<br>AZ1029 BAKI ŞƏHƏRİ NƏRİMANOV<br>RAYONU ZİYA BÜNYADOV ev.1965-<br>Cİ MƏHƏLLƏ            |
| 3  | Emitentin adında dəyişikliklər olduqda, emitentin bütün əvvəlki adları, habelə onların qeydiyyatı alındığı tarixlər, emitent digər hüquqi şəxsin bölünməsi və ya tərkibindən ayrılması şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxsin adı, emitent hüquqi şəxslərin birləşməsi və ya çevrilmə şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxslərin adları; | Yoxdur                                                                                                                                                                   |
| 4  | Emitentin hesabat dövrü ərzində yaranmış və ləğv edilmiş filialları və nümayəndəliklərinin adı, olduqları yer və qeydiyyatları haqqında məlumatlar;                                                                                                                                                                                                                                                                                                 | Yoxdur                                                                                                                                                                   |
| 5  | Emitentin hesabat dövrü ərzində yaranmış və ya ləğv edilmiş hər bir törəmə cəmiyyətinin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, qeydiyyatı haqqında məlumatlar, nizamnamə kapitalında emitentin payı, hüquqi şəxsin emitentin törəmə cəmiyyəti hesab olunması üçün əsas olan müqavilənin bağlanma tarixi və qüvvədə olma müddəti;                                                                                                             | Yoxdur                                                                                                                                                                   |
| 6  | Emitent şirkətlər qrupunun bir hissəsi olduğu təqdirdə qrupun (emitent daxil olmaqla iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən bir və ya daha artıq törəmə təşkilatı olan qrupdur) adı;                                                                                                                                                                                                                                                | Yoxdur                                                                                                                                                                   |
| 7  | Emitentin məşğul olduğu fəaliyyət istiqamətləri;                                                                                                                                                                                                                                                                                                                                                                                                    | *Gübrə və aqrokimyəvi məhsulların topdan satışı<br>*Gübrə, toxum və pestisidlərin pərakəndə satışı<br>*Kənd təsərrüfatı məhsullarının ixarcı və pərakəndə satışı         |
| 8  | Emitent lisenziya və ya icazəyə malik olduqda, onlar üzrə fəaliyyət növləri və qüvvədə olma müddətləri;                                                                                                                                                                                                                                                                                                                                             | *Bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrinin idxalı (müddətsiz)<br>*Baytarlıq preparatlarının satışı (müddətsiz)                                            |
| 9  | Emitentin təklif etdiyi məhsullar və xidmətlər;                                                                                                                                                                                                                                                                                                                                                                                                     | *Gübrə, toxum və aqrokimyəvi məhsullar (mal)<br>*Kənd təsərrüfatı məhsulları                                                                                             |
| 10 | Emitentin işçilərinin sayı və onun rüblük dinamikası;                                                                                                                                                                                                                                                                                                                                                                                               | 1) 2025 ci il 4-cü rüb- 253 (iki yüz əlli üç) işçi.<br>2) 2026 ci il 1-ci rüb- 247 (iki yüz qırx yeddi) işçi.<br>3) 2026 ci il 2-ci rüb- 226 (iki yüz iyirmi altı) işçi. |

|      |                                                                                                                                                                                                                                                                                                                                             |                                                                                                                                                                                                                                                                                                |
|------|---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
|      |                                                                                                                                                                                                                                                                                                                                             |                                                                                                                                                                                                                                                                                                |
| 11   | Emitentin idarəetmə orqanları haqqında məlumat: direktorlar şurası (müşahidə şurası) (olduqda), icra orqanı, audit komitəsi (olduqda), onların üzvlərinin adı, soyadı, atasının adı;                                                                                                                                                        | Direktor: Quliyev Zaur Bədəl oğlu.                                                                                                                                                                                                                                                             |
| 12   | Emitentin fiziki və hüquqi şəxs olan səhmdarlarının (payçılarının) ayrı-ayılıqda sayı;                                                                                                                                                                                                                                                      | Fiziki şəxs:1                                                                                                                                                                                                                                                                                  |
| 13   | Emitentin nizamnamə kapitalının beş faizi və daha artıq həcmdə səsli səhmlərinə (paylara) malik olan şəxslər (fiziki şəxsin soyadı, adı, atasının adı; hüquqi şəxsin adı, olduğu yer və VÖEN-i), onların hər birinə məxsus olan səhmlərin sayı (səhmlərin hər növü üzrə ayrı-ayrılıqda göstərilir) və emitentin nizamnamə kapitalında payı; | *Məcidova Afaq Hüseyn qızı<br>*2000 ədəd adi səhm<br>*100%                                                                                                                                                                                                                                     |
| 14   | Nizamnamə kapitalında emitentin payı beş faizdən az olmayan hüquqi şəxslər (hüquqi şəxsin adı, olduğu yer, VÖEN-i, nizamnamə kapitalında emitentin payı);                                                                                                                                                                                   | Yoxdur                                                                                                                                                                                                                                                                                         |
| 15   | Emitentin səhmdarlarının (payçılarının) hesabat dövrü ərzində keçirilmiş yığıncaqları barədə məlumat:                                                                                                                                                                                                                                       | Hesabat dövründə 1 dəfə olmaqla ilin əvvəlində keçirilmişdir                                                                                                                                                                                                                                   |
| 15.1 | Yığıncağın keçirilmə tarixi və yeri (ünvan);                                                                                                                                                                                                                                                                                                | 20.08.2026<br>AZ1029 BAKI ŞƏHƏRİ NƏRİMANOV<br>RAYONU ZİYA BÜNYADOV ev.1965-<br>Cİ MƏHƏLLƏ                                                                                                                                                                                                      |
| 15.2 | Ümumi yığıncaqda qəbul edilmiş qərarlar.                                                                                                                                                                                                                                                                                                    | 2026-cı ilin I cı yarım ilin yekunlarına dair Maliyyə Hesabatları (Maliyyə vəziyyəti haqqında hesabat, Mənfəət və ya zərər və digər məcmun gəlir haqqında hesabat, Kapitalda dəyişikliklər haqqında hesabat, Pul vəsaitlərinin hərəkəti haqqında hesabat və izahedici qeydlər) təsdiq edilsin. |
| 16   | Emitentin dövrüdə olan investisiya qiymətli kağızlarının buraxılışları haqqında məlumat (investisiya qiymətli kağızların hər buraxılışı ayrı-ayrılıqda göstərilir);                                                                                                                                                                         | Yoxdur                                                                                                                                                                                                                                                                                         |
| 16.1 | İnvestisiya qiymətli kağızın növü və forması;                                                                                                                                                                                                                                                                                               | Adi səhm                                                                                                                                                                                                                                                                                       |
| 16.2 | investisiya qiymətli kağızlar buraxılışının dövlət qeydiyyat nömrəsi və qeydiyyat tarixi;                                                                                                                                                                                                                                                   | AZ1001021828 24.01.2020                                                                                                                                                                                                                                                                        |
| 16.3 | İnvestisiya qiymətli kağızların miqdarı və nominal dəyəri;                                                                                                                                                                                                                                                                                  | dəyəri 100 manat olan 2000 ədəd adi səhm                                                                                                                                                                                                                                                       |
| 16.4 | investisiya qiymətli kağızlar buraxılışının məcmu nominal dəyəri;                                                                                                                                                                                                                                                                           | 200 000 (iki yüz min) manat                                                                                                                                                                                                                                                                    |
| 16.5 | Hesabat ili ərzində emitent tərəfindən səhmlər üzrə ödənilmiş dividendlər haqqında məlumat (hesabat ilində səhmlərin hər növü üzrə ödənilmiş dividendlərin məbləği göstərilir);                                                                                                                                                             | 100 000 (bir yüz min) manat                                                                                                                                                                                                                                                                    |
| 16.6 | Faizli istiqrazlar buraxılışı haqqında məlumatda - istiqrazlar üzrə gəlirliyin illik faiz dərəcəsi;                                                                                                                                                                                                                                         | Yoxdur                                                                                                                                                                                                                                                                                         |
| 16.7 | İnvestisiya qiymətli kağızların yerləşdirildiyi və ya tədaviyə alındığı fond birjasının adı və olduğu yer (olduqda).                                                                                                                                                                                                                        | Yoxdur                                                                                                                                                                                                                                                                                         |
| 17   | Emitent tərəfindən bağlanmış xüsusi əhəmiyyətli əqdlər barədə məlumatlar:                                                                                                                                                                                                                                                                   | 1. EUROCHEM<br>2. SOCAR Marketing və İqtisadi Əməliyyatlar İdarəsi.<br>3. OOO VEKTOR                                                                                                                                                                                                           |
| 17.1 | Əqdin məbləği:                                                                                                                                                                                                                                                                                                                              | 1. EUROCHEM – 9 441 836 manat<br>2. SOCAR Marketing və İqtisadi Əməliyyatlar İdarəsi – 9 000 000 manat<br>3. OOO VEKTOR- 3 042 172 manat                                                                                                                                                       |
| 17.2 | Hesabat tarixinə əqdin ödənilməmiş hissəsi.                                                                                                                                                                                                                                                                                                 | Yoxdur                                                                                                                                                                                                                                                                                         |
| 18   | Emitent tərəfindən aidiyyəti şəxslərlə bağlanmış əqdlər barədə məlumatlar:                                                                                                                                                                                                                                                                  | Hesabat dövrü ərzində aidiyyətli şəxslərlə əqdlər bağlanmamışdır.                                                                                                                                                                                                                              |

|      |                                                                                  |                                                                   |
|------|----------------------------------------------------------------------------------|-------------------------------------------------------------------|
| 18.1 | Bağlanmış əqdin mahiyyəti, tarixi və məbləği;                                    | Hesabat dövrü ərzində aidiyyətli şəxslərlə əqdlər bağlanmamışdır. |
| 18.2 | Aidiyyəti şəxs barədə məlumat və emitentlə aidiyyət əlaqəsi.                     | Yoxdur                                                            |
| 19   | 2026-cı ilin Ici yarımlı üçün hesabatın təsdiq edildiyi ümumi yığıncağın tarixi; | 17.08.2026                                                        |
| 20   | Hesabatın açıqlanma mənbəyi haqqında məlumat.                                    | Aisco.az                                                          |

**Direktor**



**Quliyev Zaur Bədəl oğlu**

**Baş mühasib**

**Zeynalov Fuad Qalib oğlu**

# MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ ÜZRƏ RƏHBƏRLİYİN MƏSULİYYƏTİNİN BƏYANI

## 2026-CI İL BAŞA ÇATMIŞ YARIMİLİ ÜZRƏ

Müstəqil auditor hesabatının 2-ci səhifədə təqdim olunmuş müstəqil auditorun rəyində şərh edilən müstəqil auditorların məsuliyyətinə uyğun oxunmalı olan bu hesabat "Aqrar İnnovasiya və Təchizat Şirkəti" ASC ("Müəssisə") maliyyə hesabatları ilə bağlı rəhbərliyin müvafiq məsuliyyətini müstəqil auditorların məsuliyyətindən fərqləndirmək məqsədilə hazırlanmışdır.

Rəhbərlik Müəssisənin 30 İyun 2026-ci il tarixinə maliyyə vəziyyətini, əməliyyatlarının nəticələrini və həmin tarixdə başa çatmış il üzrə pul vəsaitlərinin hərəkətini, kapitalda dəyişikliklər hesabatını düzgün və Beynəlxalq Mühəsibat Uçotu Standartlarına ("BMUS") müvafiq qaydada əks etdirən maliyyə hesabatlarının hazırlanmasına görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik aşağıdakılar üzrə məsuliyyət daşıyır:

- Uyğun mühəsibat prinsiplərinin seçilməsi və mütəmadi olaraq tətbiq edilməsi;
  - Məntiqi və məqsədə uyğun təxminlərin və qərarların qəbul edilməsi;
  - BMUS- na uyğunluğun bəyan edilməsi və əgər bu standartlardan əhəmiyyətli kənarlaşmalar varsa, bu halların maliyyə hesabatlarında açıqlanması və izah edilməsi : və
  - Əgər yaxın gələcəkdə Müəssisə işini normal şərtlər altında davam etdirəcəksə, hesabat tarixinə maliyyə hesabatlarını daimilik prinsipi əsasında hazırlanması.
- Rəhbərlik həmçinin aşağıdakı məsələlər üzrə məsuliyyət daşıyır;
- Müəssisənin daxilində səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin işlənilib hazırlanması, qurulması və möhkəmləndirilməsi;
  - Müəssisənin maliyyə hesabatlarının BMUS-na uyğun olaraq düzgün hazırlanması və Müəssisənin maliyyə vəziyyətini istənilən zaman düzgün əks etdirən mühəsibat sisteminin təşkil edilməsi;
  - Beynəlxalq mühəsibat sisteminin qanunvericilik və Azərbaycan Respublikasının mühəsibat standartlarına uyğun olaraq təşkil edilməsi;
  - Mümkün imkanlardan istifadə edərək Şirkətin aktivlərinin mühafizə edilməsinin təşkil olunması; və
  - Saxtakarlıq, yanlışlıq və digər qanunauyğunsuzluq hallarının müəyyən edilməsi və qarşısının alınması.

30 İyun 2026-ci il tarixində başa çatmış yarımil üzrə maliyyə hesabatlarının bəyan olunması 21 avqust 2026-cı il tarixində Rəhbərlik tərəfindən təsdiq olunmuşdur.



**Quliyev Zaur Bədal oğlu**  
**Direktor**  
21 avqust 2026-cı il

Bakı, Azərbaycan Respublikası

**Zeynalov Fuad Qalib oğlu**  
**Baş mühasib**

**"Aqrar İnnovasiya və Təchizat Şirkəti" ASC**  
**Mənfəət və zərər haqqında hesabat**  
 2026-cı yarım il üzrə  
 (Azərbaycan manatı ilə)

| S/S | Əməliyyatların təsviri                           | Qeydlər | 01.01.2026-<br>30.06.2026-ci il üzrə | 01.01.2025-31.12.2025-ci<br>il üzrə |
|-----|--------------------------------------------------|---------|--------------------------------------|-------------------------------------|
| 1   | Əsas əməliyyat gəliri                            | 4       | 20 555 007,5                         | 37 846 377,1                        |
| 1.1 | Satışın maya dəyəri                              | 5       | (16 201 572,4)                       | (31 417 493,0)                      |
| 2   | <b>Satış gəliri</b>                              |         | <b>4 353 435,1</b>                   | <b>6 428 884,1</b>                  |
| 3   | Digər fəaliyyət üzrə gəlir                       | 6       | 123 448,51                           | 2 637 651,13                        |
| 4   | <b>Cəmi gəlir</b>                                |         | <b>4 476 883,63</b>                  | <b>9 066 535,25</b>                 |
| 5   | Kommersiya xərcləri                              | 7       | (2 729 215,0)                        | (5 075 845,1)                       |
| 6   | İnzibati xərclər                                 | 8       | (1 069 089,23)                       | (2 955 224,36)                      |
| 7   | Sair əməliyyat xərcləri                          | 9       | (654 813,370)                        | (906 865,360)                       |
| 8   | <b>Mənfəət vergisindən əvvəl mənfəət (zərər)</b> |         | <b>23 766,00</b>                     | <b>128 600,45</b>                   |
| 9   | Mənfəət vergisi                                  |         |                                      |                                     |
| 10  | <b>Hesabat dövrünün xalis mənfəəti(zərəri)</b>   |         | <b>23 766,00</b>                     | <b>128 600,45</b>                   |

Maliyyə hesabatlarını Təşkilatın rəhbərliyi adından imzalayan və buraxılmasına icazə verənlər:



21 Avqust 2026-cı il  
 Bakı, Azərbaycan Respublikası

  
 Zeynalov Fuad Qalib oğlu  
 Baş mühasib

8-20-ci səhifələrdə izah olunmuş qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsidir.

**"Aqrar İnnovasiya və Təchizat Şirkəti" ASC**  
**Maliyyə vəziyyəti haqqında hesabat**  
 2026-cı yarımil üzrə

(Azərbaycan manatı ilə)

| Aktivlər                                           | Qeydlər | 30.06.2026           | 31.12.2025           |
|----------------------------------------------------|---------|----------------------|----------------------|
| <b>Cari aktivlər</b>                               |         |                      |                      |
| Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri | 15      | 830 107,73           | 3 356 370,41         |
| Qısamüddətli debitor borcları                      | 14      | 3 091 147,75         | 2 404 502,15         |
| Mal material ehtiyatları                           | 13      | 8 945 573,88         | 6 580 701,57         |
| Digər qısamüddətli aktivlər                        | 16      | 3 716 586,37         | 3 526 635,78         |
| Dövlət büdcəsinə vergilər üzə                      |         |                      | 14 504,33            |
| <b>Cəmi cari aktivlər</b>                          |         | <b>16 583 415,73</b> | <b>15 882 714,24</b> |
| <b>Uzunmüddətli aktivlər</b>                       |         |                      |                      |
| Əmlak və avadanlıqlar                              | 12      | 677 166,85           | 684 476,34           |
| Qeyri-maddi aktivlər                               |         | 269 622,91           | 130 752,29           |
| <b>Cəmi uzunmüddətli aktivlər</b>                  |         | <b>946 789,76</b>    | <b>815 228,63</b>    |
| <b>Cəmi aktivlər</b>                               |         | <b>17 530 205,49</b> | <b>16 697 942,87</b> |
| <b>Kapital və öhdəliklər</b>                       |         |                      |                      |
| <b>Öhdəliklər</b>                                  |         |                      |                      |
| <b>Cari öhdəliklər</b>                             |         |                      |                      |
| Malsatan və podratçılara kreditor borcları         | 21      | 515 381,51           | 325 539,36           |
| Mənfəət vergisi üzrə öhdəlik                       |         |                      |                      |
| Vergi və başqa fondlar üzrə öhdəlik                |         | 100 285,00           | 10 002,41            |
| Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar     |         | 76 359,00            | 22 116,83            |
| Digər cari öhdəliklər                              | 22      | 200 000,00           | 200 000,00           |
| <b>Cəmi qısamüddətli öhdəliklər</b>                |         | <b>892 025,51</b>    | <b>557 658,60</b>    |
| <b>Uzunmüddətli öhdəliklər</b>                     |         |                      |                      |
| Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər      | 18      | 6 312 972,99         | 5 453 957,99         |
| Uzunmüddətli kreditor borcları                     | 19      | 8 811 946,69         | 9 196 831,97         |
| <b>Cəmi uzunmüddətli öhdəliklər</b>                |         | <b>15 124 919,68</b> | <b>14 650 789,96</b> |
| <b>Cəmi öhdəliklər</b>                             |         | <b>16 016 945,19</b> | <b>15 208 448,56</b> |
| <b>Kapital və ehtiyatlar</b>                       |         |                      |                      |
| Ödənilmiş (nizamnamə) kapitalı                     | 17      | 200 000,00           | 200 000,00           |
| Kapital ehtiyatları                                |         |                      |                      |
| Bölüşdürülməmiş mənfəət və digər rezervlər         |         | 1 313 260,30         | 1 289 494,30         |
| <b>Cəmi kapital və ehtiyatlar</b>                  |         | <b>1 513 260,30</b>  | <b>1 489 494,30</b>  |
| <b>Cəmi kapital və öhdəliklər</b>                  |         | <b>17 530 205,49</b> | <b>16 697 942,87</b> |

**Quliyev Zaur Bədal oğlu**  
 Direktor

21 Avqust 2026-cı il, Bakı, Azərbaycan Respublikası

8-20-ci səhifələrdə izah olunmuş qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsidir.

**Zeynalov Fuad Qalib oğlu**  
 Baş mühasib

**"Aqrar İnnovasiya və Təchizat Şirkəti" ASC**  
**Kapitalda dəyişikliklər haqqında hesabat**

2026-cı yarımlı üzrə  
 (Azərbaycan manatı ilə)

| Açıqlama                        | Qaytarıla<br>bilen iştirakçı<br>kapitalı | Nizamnamə kapitalı | Əlavə kapital | Bölüşdürülməmiş<br>mənfəət (zərər) | İştirakçı kapitalın<br>cəmi |
|---------------------------------|------------------------------------------|--------------------|---------------|------------------------------------|-----------------------------|
| 01.01.2025 tarixinə qalıq       | 0                                        | 200 000,00         | 0,00          | 2 194 202,13                       | 2 394 202,13                |
| Dövr üzrə xalis mənfəət (zərər) | 0                                        | 0,00               | 0,00          | 128 600,45                         | 128 600,45                  |
| Kapital ehtiyatları             | 0                                        | 0,00               | 0,00          | 0,00                               | 0,00                        |
| Ödənilmiş dividendlər           | 0                                        | 0,00               | 0,00          | -100 000,00                        | -100 000,00                 |
| Mənfəətdən istifadə             | 0                                        | 0,00               | 0,00          | -933 308,28                        | -933 308,28                 |
| 31.12.2025 tarixinə qalıq       | 0                                        | 200 000,00         | 0,00          | 1 289 494,30                       | 1 489 494,30                |
| 01.01.2026 tarixinə qalıq       | 0                                        | 200 000,00         | 0,00          | 1 289 494,30                       | 1 489 494,30                |
| Dövr üzrə xalis mənfəət (zərər) | 0                                        | 0,00               | 0,00          | 23 766,00                          | 23 766,00                   |
| Kapital ehtiyatları             | 0                                        | 0,00               | 0,00          | 0,00                               | 0,00                        |
| Ödənilmiş dividendlər           | 0                                        | 0,00               | 0,00          | 0,00                               | 0,00                        |
| Mənfəətdən istifadə             | 0                                        | 0,00               | 0,00          | 0,00                               | 0,00                        |
| 30.06.2026 tarixinə qalıq       | 0                                        | 200 000,00         | 0,00          | 1 313 260,30                       | 1 513 260,30                |

Maliyyə hesabatlarını Təşkilatın rəhbərliyi adından imzalayan və buraxılmasına icazə verənlər:

**Quliyev Zəli Bədər oğlu**  
 Direktor

21 Avqust 2026-cı il  
 Bakı, Azərbaycan Respublikası

**Zeynalov Fuad Qalib oğlu**  
 Baş mühasib

8-20-ci səhifələrdə izah olunmuş qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsidir.

**"Aqrar innovasiya və Təchizat Şirkəti" ASC****Pul vəsaitlərinin hərəkəti haqqında hesabat (birbaşa metod)**

2026-cı yarım il üzrə

(Azərbaycan manatı ilə)

| Göstəricilərin adı                                                                                                                                                                                         | Qeydlər | 30.06.2026            | 31.12.2025            |
|------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|---------|-----------------------|-----------------------|
| <b>Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti</b>                                                                                                                                         |         |                       |                       |
| Malların satışından və xidmətlərin göstərilməsindən daxilolmalar                                                                                                                                           |         | 19 868 361,93         | 37 119 470,66         |
| Faiz gəliri                                                                                                                                                                                                |         | 95 930,56             | 0                     |
| Digər gəlirlərdən daxilolmalar                                                                                                                                                                             |         | 0,00                  | 19 609,01             |
| <b>Əməliyyat fəaliyyətindən cəmi daxilolma</b>                                                                                                                                                             |         | <b>19 964 292,49</b>  | <b>37 139 079,67</b>  |
| Mallara və xidmətlərə görə xaricolmalar                                                                                                                                                                    |         | (19 963 540,59)       | (29 446 189,51)       |
| İşçi heyətinə pul vəsaitlərinin ödənişləri                                                                                                                                                                 |         | (1 474 230,55)        | (3 098 518,69)        |
| Digər vergilərə görə xaricolmalar                                                                                                                                                                          |         | (462 825,05)          | (1 832 600,40)        |
| Əməliyyat fəaliyyətindən yaranan faiz ödənişləri üzrə xaricolmalar                                                                                                                                         |         | (452 595,60)          | (379 194,01)          |
| İcarə haqqı üzrə ödənişləri                                                                                                                                                                                |         | (248 888,12)          | (412 267,35)          |
| Bank xidmət haqqı üzrə ödənişləri                                                                                                                                                                          |         | (408 306,26)          | (727 040,50)          |
| Yanacaq haqqı üzrə ödənişləri                                                                                                                                                                              |         | (56 550,00)           | (117 088,00)          |
| Sığorta haqqı üzrə ödənişləri                                                                                                                                                                              |         | (25 334,24)           | (25 262,80)           |
| Digər ödənişlərə görə xaricolmalar                                                                                                                                                                         |         | (12 514,79)           | (21 832,34)           |
| <b>Əməliyyat fəaliyyətindən cəmi xaricolmalar</b>                                                                                                                                                          |         | <b>(23 104 785,2)</b> | <b>(36 059 993,6)</b> |
| <b>Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti</b>                                                                                                                                   |         | <b>(3 140 492,71)</b> | <b>1 079 086,07</b>   |
| <b>İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti</b>                                                                                                                                       |         |                       |                       |
| Torpaq tikili və avadanlıqların qeyri-maddi aktivlərin və digər uzunmüddətli aktivlərin əldə edilməsi üçün pul vəsaitlərin xaricolmaları                                                                   |         | -                     | (37 734,45)           |
| Torpaq tikili və avadanlıqların qeyri-maddi aktivlərin və digər uzunmüddətli aktivlərin təqdim edilməsi üçün pul vəsaitlərindən daxilolma                                                                  |         | 15 000,00             |                       |
| İstiqrazların (qiymətli kağızların) alınması                                                                                                                                                               |         | (10 000,00)           |                       |
| <b>İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti</b>                                                                                                                                 |         | <b>5 000,00</b>       | <b>(37 734,45)</b>    |
| <b>Maliyyələşmə üzrə fəaliyyətdən yaranan pul vəsaitlərin hərəkəti</b>                                                                                                                                     |         |                       |                       |
| Səhmlərin və digər maliyyə alətlərin buraxılması nəticəsində yaranan pul vəsaitlərin daxilolmaları                                                                                                         |         | -                     | -                     |
| Təminatlı istiqrazların borc sənədlərinin veksellərin istiqraz və rəqədlərin girov kağızlarının buraxılmasından və digər qismüddətli və uzunmüddətli borcların alınmasına görə pul vəsaitlərin daxilolması |         | 4 700 215,00          | 6 300 000,00          |
| Borc şəklində alınmış məbləğlərin geri qaytarılmasına görə pul vəsaitlərinin xaricolmaları                                                                                                                 |         | (4 890 984,97)        | (5 719 760,52)        |
| Verilmiş borclar üzrə pul vəsaitlərin daxilolmaları                                                                                                                                                        |         | 800 000,00            | 165 000,00            |
| Verilmiş borclar üzrə xaricolmalar                                                                                                                                                                         |         | -                     | (165 000,00)          |
| Dividendlər və buna oxşar digər ödəmələr şəklində pul vəsaitlərinin xaricolmaları                                                                                                                          |         | -                     | (100 000,00)          |
| <b>Maliyyələşmə üzrə fəaliyyətdən yaranan pul vəsaitlərin xalis hərəkəti</b>                                                                                                                               |         | <b>609 230,03</b>     | <b>480 239,48</b>     |
| <b>Pul vəsaitləri və onların ekvivalentlərin artması (azalması)</b>                                                                                                                                        |         |                       |                       |
| <b>Pul vəsaitlərinin və onların ekvivalentlərin hərəkəti</b>                                                                                                                                               |         |                       |                       |
| Bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalent əvvəlinə olan məbləği                                                                                                                   |         | 3 356 370,41          | 1 834 779,31          |
| İl ərzində pul vəsaitləri və onların ekvivalentlərinin artması (azalması)                                                                                                                                  |         | (2 526 262,68)        | 1 521 591,10          |
| Xarici valyutaların məzənnələrinin dəyişməsinin təsiri                                                                                                                                                     |         |                       | -                     |
| Bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin sonuna olan məbləği                                                                                                         | 15      | 830 107,73            | 3 356 370,41          |

Maliyyə hesabatlarını Təşkilatın rəhbərliyi adından imzalayan və buraxılmasına icazə verənlər:

  
**Quliyev Zaur Bədal oğlu**  
**Direktor**

21 Avqust 2026-cı il

Bakı, Azərbaycan Respublikası

8-20-ci səhifələrdə izah olunmuş qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsidir.

  
**Zeynalov Fuad Qalib oğlu**  
**Baş mühasib**

## 1. CƏMİYYƏT HAQQINDA MƏLUMAT

"Aqrar İnnovasiya və Təchizat Şirkəti" ASC (bundan sonra "Müəssisə") 05 dekabr 2019-cı ildə təsis (VÖEN 2005967961) edilmişdir.

Müəssisənin nizamnamə kapitalının miqdarı elan edilmiş, lakin ödənilməmişdir.

Müəssisə Azərbaycan Respublikasının qanunvericiliyi ilə aşağıdakı məqsədlər üçün yaradılmışdır:

- Gübrə və aqrokimyəvi məhsulların topdan satışı;
- Müəssisə AR-nın qanunvericiliyi ilə qadağan olunmayan digər fəaliyyət növləri ilə məşğul ola bilər

31 dekabr 2025-ci və 30 İyun 2026-cı il tarixlərinə Müəssisənin nizamnamə kapitalında təsisçilərin payı aşağıdakı kimi olmuşdur:

| Təsisçilər                | <u>30.06.2026</u>  | <u>31.12.2025</u>  |
|---------------------------|--------------------|--------------------|
| Məcidova Afaq Hüseyn qızı | 100%               | 100%               |
| <b>Cəmi</b>               | <b><u>100%</u></b> | <b><u>100%</u></b> |

Qanuni təmsilçi: Quliyev Zaur Bədəl oğlu

Müəssisənin hüquqi ünvanı: AZ 1029 Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov küçəsi, 1965-ci məhəllə.

Bu maliyyə hesabatları 21 Avqust 2026-cı il tarixində Rəhbərlik tərəfindən təsdiq olunmuşdur.

## 2. ƏMƏLİYYAT MÜHİTİ

Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi islahatlar aqrar sektorun da genişlənməsi və inkişafına müsbət təsir göstərir. Müvafiq olaraq yerli qanunvericilik aktları da müxtəlif əlavə və dəyişikliklərə məruz qalır.

## 3. TƏQDİMATIN ƏSASI

### Təqdimatın əsası

Müəssisə mühasibat yazılışlarını Beynəlxalq mühasibat uçotu qaydaları əsasında aparır. Bu maliyyə hesabatları Azərbaycan Respublikasının mühasibat qaydaları əsasında hazırlanmış və zəruri düzəlişlər edilmişdir.

Maliyyə hesabatlarının hazırlanmasında hesabat tarixinə aktiv və öhdəliklərin qeyd olunmuş məbləğlərinə və hesabat dövründə gəlir və xərclərin qeydə alınmış məbləğlərinə təsir edə biləcək hesablamalardan istifadə olunur.

**"Aqrar İnnovasiya və Təchizat Şirkəti" ASC**  
**Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər**

2026-cı yarımlı üzrə üzrə

(Azərbaycan manatı ilə)

---

**Əməliyyat valyutası**

Təqdim olunan maliyyə hesabatlarında əməliyyat valyutası Azərbaycan Manatıdır (AZN).

**UÇOT SİYASƏTLƏRİ**

Aşağıdakı uçot siyasətləri əsaslı surətdə əhəmiyyətli olan maddələrə müvafiq olaraq müəssisənin maliyyə hesabatlarında tətbiq edilmişdir.

**Uçot metodu**

Maliyyə hesabatları ilkin dəyər konsepsiyası əsasında hazırlanmışdır.

**Əsas əməliyyat gəliri**

Əsas əməliyyat gəliri hesablama metodu əsasında tanınır və tanınma alıcı ilə müqavilənin bağlandığı andan başlanır.

**Digər gəlirlər**

Digər gəlirlər aidiyyəti əməliyyatlar başa çatdıqda gəlirin kreditinə yazılır. Əməliyyat xərcləri və digər xərclər adətən mallar alındıqda və ya xidmətlər yerinə yetirildikdə hesablama metodu ilə qeyd olunur.

**Pul vəsaitləri və ekvivalentləri**

Pul vəsaitləri – nağd pul vəsaitləri, bank hesablarında saxlanılan və tələblər üzrə verilən pul vəsaitləridir.

Pul vəsaitlərinin ekvivalentləri – ödəmə müddəti üç ayadək olan, pul vəsaitlərinin əvvəlcədən məlum olan məbləğinə asan çevrilə bilən və dəyərin dəyişməsi kimi cüzi riskə məruz qalan qısamüddətli qoyuluşlardır. Pul vəsaitlərinin ekvivalentlərinə hesabat ilinin sonunda xalis pul vəsaitləri və onların ekvivalentlərinə əlavə edilən hər-hansı bank overdraftı da daxildir.

**Banklarda yerləşdirilmiş əmanətlər**

Banklarda yerləşdirilmiş əmanətlər qarşı tərəfə pulun birbaşa verilməsindən yaranır. Banklarda yerləşdirilmiş əmanətlər pul vəsaitinin qarşı tərəfə ödəmə şəklində verildikdə qeydə alınır.

### **Ödəniş tarixinədək saxlanılan investisiyalar**

Ödəniş tarixinədək saxlanılan investisiyalar saxlanılan investisiyalar müəyyənləşdirilən və sabit ödənişli borc qiymətli kağızlardır. Bu cür qiymətli kağızlar ilk olaraq ədalətli dəyər üstgəl birbaşa əməliyyat xərcləri məbləğində tanınır.

### **Alınacaq vəsaitlər və qabaqcadan ödəmələr**

Alınacaq vəsaitlər göstərilmiş xidmətlər nəticəsində yaranan debitor borclardan və digər vəsaitlərdən ibarətdir. Debitor və kreditor borcları bunun üçün hüquqi əsas olduqda əvəzləşdirilir. Müəssisə xalis və ya hesablaşma niyyətinə malik olur. Alınacaq vəsaitlər müqavilə bağlandığı tarixdə qeydə alınır və xidmətlər göstərildiyi zaman mənfəət və zərər hesabatında yazılır. Qabaqcadan ödəmələr ödəmə tarixində qeydə alınır və xidmətlər yerinə yetirildikdə mənfəət və zərər hesabatına daxil edilir.

### **Torpaq, tikili, avadanlıq və amortizasiya**

Aktiv kimi tanına bilən torpaq, tikili və avadanlıq obyektı əldə olunan zaman ilkin dəyəri əsasında tanınır. "İlkin dəyər" ödənilmiş pul və ya pul ekvivalentlərinin məbləğinə və ya ödənilmiş hər hansı digər əvəzləşmənin ədalətli dəyərində bərabərdir. Əsas vəsaitlər yığılmış köhnəlmə və hər hansı qiymətdən düşmə zərəri çıxılmaqla ilkin dəyərlə tanınır (ilkin dəyər modeli). Torpaq istisna olmaqla əsas vəsaitlərin köhnəlməsi "azalan qalıq metodu" əsasında aktivlərin illik köhnəlmə dərəcələri istifadə etməklə hesablanır:

|                                |             |
|--------------------------------|-------------|
| Binalar, tikililər və qurğular | 7%-ə qədər  |
| Maşın və avadanlıqlar          | 20%-ə qədər |
| Hesablama texnikası            | 25%-ə qədər |
| Nəqliyyat vasitələri           | 25%-ə qədər |
| Digər aktivlər                 | 20%-ə qədər |

Hər bir maliyyə ilinin sonunda aktivlərin qiymətdən düşmə zərərini müəyyən etmək üçün ilkin dəyərə əsaslanan balans dəyəri ilə bərpa oluna bilən dəyəri müqayisə edilir. Əgər balans dəyəri bərpa oluna bilən dəyərindən əhəmiyyətli dərəcədə artıq olarsa, bu iki dəyər arasındakı fərq mənfəət və zərər haqqında hesabatda xərc kimi göstərilməklə balans dəyəri bərpa oluna bilən dəyərində qədər silinir.

### **Qeyri-maddi aktivlər və amortizasiya**

Qeyri-maddi aktiv aşağıdakı meyarlara cavab verdikdə tanınır:

- Bu aktiv fiziki formaya malik olmayan qeyri monetar aktiv olmalıdır;
- Ayrıca tanına bilməlidir;

**"Aqrar innovasiya və Təchizat Şirkəti" ASC**  
**Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər**

2026-cı yarım il üzrə

(Azərbaycan manatı ilə)

---

- Müəssisə aktiv üzərində nəzarət imkanına malik olmalıdır;
- Gələcəkdə iqtisadi səmərələr yaratmalıdır;
- Gələcəkdə iqtisadi səmərələrin müəssisəyə daxil olacağı ehtimalı olmalıdır;
- Aktivin dəyəri etibarlı qiymətləndirilməlidir.

Bu meyalardan hər-hansı yerinə yetirilmədikdə xərclər qeyri-maddi aktiv kimi deyil, onların yarandığı dövrün xərcləri kimi tanınır. Qeyri-maddi aktivlərin tanınması onların ilkin dəyəri əsasında aparılır. Müəssisə ilkin tanınmadan sonra qeyri-maddi aktivini amortizasiya çıxılmaqla ilkin dəyər ilə uçota alır ("ilkin dəyər modeli"). Qeyd etmək lazımdır ki, faydalı istifadə müddətinə malik qeyri-maddi aktivlər amortizasiya oluna bilirlər, faydalı istifadə müddətləri qeyri-müəyyən olan qeyri-maddi aktivlər isə amortizasiya oluna bilməzlər. Müəssisə faydalı istifadə müddətinə malik qeyri-maddi aktivlərə amortizasiyanı "azalan qalıq metodu" ilə hesablayır. Bundan əlavə, balans dəyəri təyin edilmiş ədalətli dəyərlə müqayisə edilməli və ədalətli dəyər balans dəyərindən əhəmiyyətli dərəcədə aşağı olduqda, balans dəyərindən qiymətdən düşmə zərəri çıxılmalıdır. Aktiv qiymətdən düşmüş olduqda, ona amortizasiyanın standart qaydalarının tətbiq edilməsi davam etdirilməlidir.

## **Ehtiyatlar**

Ehtiyatlar ilkin dəyər və ehtimal edilən satış dəyərindən daha aşağı olan dəyərlə qiymətləndirilir.

## **Vergilər**

Vergilərin məbləği balans tarixinə qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq hesablanır.

## **Mənfəət vergisi**

Mövcud vergi qanunvericiliyinə əsasən müəssisə göstərdiyi fəaliyyət sahəsinə uyğun olaraq mənfəət vergisinin ödəyicisi olmuşdur.

**"Aqrar İnnovasiya və Təchizat Şirkəti" ASC**  
**Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər**

2026-cı yarımil üzrə

(Azərbaycan manatı ilə)

---

## **İnvestisiyalar**

Digər müəssisələrin qiymətli kağızlarına və aktivlərinə qısamüddətli və uzunmüddətli investisiyalar ilkin dəyər və ehtimal edilən satış dəyərindən daha az olan dəyərlə tanınır.

### **Ödəniş tarixənədək saxlanılan investisiyalar**

Adətən aşağıdakı beş meyarə uyğun olduğu zaman investisiyalar "ödəniş müddətinə qədər saxlanılan investisiyalar" kimi təsnifləşdirilir:

qeyri-törəmə aktivlərdir;

sabit və ya müəyyənləşdirilə bilən ödənişlərdir;

sabit ödəmə müddətinə malik olmalıdırlar;

müəssisənin aktivləri ödəniş müddətinə qədər saxlamaq üzrə kəskin niyyəti vardır;

müəssisənin aktivləri ödəniş müddətinə qədər saxlamaq üçün maliyyə imkanına malikdir.

### **Maliyyə alətləri və onların ədalətli dəyəri**

Maliyyə alətləri bir müəssisənin maliyyə aktivlərinin və digər müəssisənin maliyyə öhdəliyinin yaranmasına səbəb olan hər hansı sənəd və ya müqavilədir. Bu ikili aspekt hər zaman mövcud olmalıdır. Əgər bu aspektlərdən hər hansı biri mövcud deyilsə, onda müqavilə maliyyə aləti deyildir.

Ədalətli dəyər, məcburi satış və ya ləğvetmə halları istisna olmaqla, maraqlı tərəflər arasında cari əməliyyat zamanı maliyyə alətinin mübadilə edilə bildiyi məbləği əks etdirir və sərbəst katirovkası olan bazar qiymətləri ilə təsdiqlənir.

Maliyyə alətlərinin təxmin edilən ədalətli dəyəri Müəssisə tərəfindən mövcud bazar məlumatlarından (əgər mövcud olarsa) və müvafiq qiymətləndirmə metodlarından istifadə etməklə müəyyən edilmişdir. Lakin, təxmin edilən ədalətli dəyərin müəyyən edilməsi üçün bazar məlumatlarını şərh edərkən peşəkar mülahizələr irəli sürmək tələb edilir. Maliyyə alətlərinin ədalətli dəyərini müəyyən edərkən Rəhbərlik bütün mövcud bazar məlumatlarından istifadə edir.

### ***Maliyyə aktivləri***

Pul vəsaiti, digər müəssisədə kapital aləti (yeni, bir qayda olaraq səhmlər), digər müəssisədən pul vəsaiti almaq üzrə müqavilə hüququ, müəssisənin əlverişli şərtlər əsasında öz maliyyə aktivlərini və öhdəliklərini mübadilə etməsi üzrə müqavilə hüququ, müəssisənin ödənişi öz payların potensial olaraq dəyişən sayı formasında qəbul etməsini tələb edən müqavilə hüququ, müəssisənin öz payların sabit sayı üzrə hesablaşması ilə əlaqədar törəmə müqavilə maliyyə aktivləri hesab olunur.

### ***Maliyyə öhdəlikləri***

Digər müəssisəyə pul vəsaitinin ödənilməsi ilə əlaqədar müqavilə öhdəliyi (kreditör borclar, kreditlər), müəssisə üçün əlverişli ola bilməyən maliyyə aktivləri və ya maliyyə öhdəliklərinin mübadiləsi ilə əlaqədar olan müqavilə öhdəliyi, müəssisənin ödənişi öz səhmlərinin potensial olaraq dəyişən sayı formasında həyata keçirməsini tələb edən müqavilə öhdəliyi, müəssisənin öz payların sabit sayı üzrə hesablaşması ilə əlaqədar törəmə müqavilə öhdəliyi maliyyə öhdəlikləri hesab olunur.

### ***Maliyyə aktivləri və ya maliyyə öhdəliyinin amortizasiya edilmiş dəyəri və effektiv faiz metodu***

Bu iki anlayış maliyyə aktivləri və ya maliyyə öhdəliyinin ilkin tanınma dəyəri üzrə tələb olunan hesablamalara aid edilir. Amortizasiya edilmiş dəyər sadəcə olaraq müddət üzrə pul vəsaitlərinin hərəkətini deyil, aktiv (və ya öhdəlik) müddətində qazanılmış real maliyyə gəlirlərini (və ya yaranmış məsrəfləri) nəzərdə tutur. Effektiv faiz dərəcəsi diskontlaşdırma əmsalı kimi istifadə olunaraq gələcək gəlir axını (investisiyadan gələn) xalis balans dəyərinə endirilir. Həmin faiz dərəcəsi sonradan aktivin əldə edildiyi hər bir müddət üzrə əldə olunan maliyyə gəlirlərini müəyyənləşdirdikdən sonra, aktivin balans dəyəri hesablanır.

### ***Qiymətləndirilmiş öhdəliklər***

Gələcəkdə yaranacaq öhdəlik ehtimal edildikdə, bu ehtimal yarandığı andan bəri qeyd edilmiş öhdəlik kimi tanınır.

### ***Xarici valyuta əməliyyatı***

Müəssisənin əməliyyat valyutası manatdır. Xarici valyutada olan monetar maddələr (kassa qalığı, hesab qalığı, debitor borclar, kreditör borclar, öhdəliklər və s.) Müəssisənin balans hesabatının bağlandığı tarixə (30 İyun) olan valyuta məzənnəsindən istifadə etməklə hesabat verdiyi valyutaya dəyişilir. Xarici valyutada olan maya dəyəri ilə qiymətləndirilən qeyri-monetar maddələr tanınmış maya dəyəri nəticəsində ilkin əməliyyatın aparıldığı zaman mövcud olan valyuta məzənnəsi istifadə olmaqla çevrilir. Xarici valyutada olan ədalətli dəyər müəyyən edilən (və ya yenidən qiymətləndirilmə aparılan) günə olan valyuta məzənnəsi istifadə olunmaqla çevrilir. Xarici valyuta ilə ifadə olunmuş monetar maddələr ilə əlaqədar yaranan məzənnə fərqləri mənfəət və zərər haqqında hesabat vasitəsi ilə mühasibat uçotuna daxil edilir. Qeyri-monetar maddələrlə bağlı digər mənfəət və ya zərərin mənfəət və zərər haqqında hesabat vasitəsi ilə tanındığı hallarda

**"Aqrar İnnovasiya və Təchizat Şirkəti" ASC**  
*Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər*

2026-cı yarımlı üzrə

(Azərbaycan manatı ilə)

yaranan məzənnə fərqləri də həmçinin bu hesabatlara daxil edilir. Mənfəət və ya zərərler kapital vasitəsi ilə tanındığı hallarda müvafiq olaraq, məzənnə fərqləri də həmçinin kapital vasitəsi ilə tanınır.

Xarici valyuta balansında istifadə olunan əsas dərəcə Azərbaycan Respublikası Mərkəzi Bankının ("ARMB") rəsmi məzənnələri əsasında aşağıda göstərilib:

|                    | <u>30.06.2026</u> | <u>31.12.2025</u> |
|--------------------|-------------------|-------------------|
| AZN/ 1 ABŞ dolları | 1,7000            | 1,7000            |
| AZN/ 1 Avro        | 2,0022            | 1,7724            |
| AZN/ 100 RUB       | 2,2078            | 2,1715            |

#### **Əvəzləşdirmə**

Maliyyə aktivləri və öhdəlikləri yalnız o zaman əvəzləşdirilir ki, qarşılıqlı əvəzləşdirmənin həyata keçirilməsi üçün qanuni hüquq mövcud olmalı, iki alətin qarşılıqlı əvəzləşdirilməsi niyyəti və hər iki müqavilənin eyni zamanda reallaşdırılması niyyəti olsun.

#### **İşçi heyəti ilə bağlı xərclər və aidiyyəti ayırmalar**

Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq Müəssisə işçilərin əmək haqlarından məcburi sosial sığorta haqları tutur və onları Dövlət Sosial Müdafiə Fonduna köçürür. Bundan əlavə bu tip təqaüd sistemi işəgötürən tərəfindən işçilərin əmək haqqı fondunun müəyyən faizi kimi Dövlət Sosial Müdafiə Fonduna məcburi sosial sığorta haqları ayırmalarını nəzərdə tutur. Təqaüdə çıxdıqda təqaüdlə bağlı bütün ödənişlər Dövlət Sosial Müdafiə Fondu tərəfindən yerinə yetirilir. Müəssisə Dövlət Sosial Müdafiə Fondunun qaydalarından əlavə ümumi əmək haqqı ödənişlərinin faizi kimi hesablanmış işçilər tərəfindən cari yardımları tələb edən pensiya ilə bağlı hər hansı fərdi qaydalara malik deyildir. Bundan başqa, Müəssisədə hesablanması tələb olunan pensiya müavinətləri və ya kompensasiya edilən digər mühüm müavinətlər mövcud deyildir.

**"Aqrar İnnovasiya və Təchizat Şirkəti" ASC**  
**Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər**

2026-cı yarımil üzrə

(Azərbaycan manatı ilə)

| Əməliyyatların təsviri                            | 01.01.2026-<br>30.06.2026-ci il üzrə | 01.01.2025-<br>31.12.2025-ci il üzrə |
|---------------------------------------------------|--------------------------------------|--------------------------------------|
| <b>4. GƏLİRLƏRİN TƏHLİLİ</b>                      | <b>20 678 456,04</b>                 | <b>40 484 028,21</b>                 |
| Əsas əməliyyat gəliri                             | 20 555 007,53                        | 37 846 377,08                        |
| Əsas vəsaitlərin təqdim edilməsindən gəlirlər     | 21 900,00                            | 4 394,96                             |
| Ümidsiz kreditor borcların silinməsindən gəlirlər | 16 752,49                            | 2 633 256,17                         |
| Faiz gəliri                                       | 79 166,66                            |                                      |
| Əmlakın icarəsindən gəlirlər                      | 5 629,36                             |                                      |
| <b>5. SATIŞIN MAYA DƏYƏRİ</b>                     | <b>(16 201 572,41)</b>               | <b>(31 417 492,96)</b>               |
| Satışın maya dəyəri                               | (16 201 572,41)                      | (31 417 492,96)                      |
| <b>6. KOMMERSİYA XƏRCLƏRİ</b>                     | <b>(2 729 215,03)</b>                | <b>(5 075 845,08)</b>                |
| Əmək haqqı                                        | (1 048 502,37)                       | (1 875 957,39)                       |
| Sosial sığorta haqqları                           | (191 017,49)                         | (345 604,63)                         |
| Reklam xərci                                      | (69 794,37)                          | (172 915,03)                         |
| Təmir xərci                                       | (23 966,31)                          | (5 670,43)                           |
| Sair xərclər                                      | (260 524,63)                         | (326 816,25)                         |
| Mal-material xərcləri                             | (8 709,65)                           | (105 123,36)                         |
| Nəqliyyat xərcləri                                | (234 652,94)                         | (415 630,27)                         |
| İcarə haqqı                                       | (497 305,67)                         | (1 123 416,04)                       |
| Bank xərci                                        | (394 741,60)                         | (704 711,68)                         |
| <b>7. İNZİBATİ XƏRCLƏR</b>                        | <b>(1 069 089,23)</b>                | <b>(2 955 224,36)</b>                |
| Əmək haqqı                                        | (241 037,23)                         | (726 563,49)                         |
| Sosial sığorta haqqları                           | (40 441,67)                          | (137 180,65)                         |
| İcarə haqqı                                       | (56 863,68)                          | (115 423,76)                         |
| Rabitə xərci                                      | (54 410,53)                          | (169 079,37)                         |
| Yanacaq xərci                                     | (57 235,54)                          | (119 873,10)                         |
| Sığorta xərci                                     | (20 245,56)                          | (27 028,80)                          |
| Ezamiyyə xərcləri                                 | (63 113,49)                          | (123 684,25)                         |
| Mühafizə xərci                                    | (3 643,52)                           | (12 977,86)                          |
| Kommunal və enerji xərcləri                       | (2 213,16)                           | (1 528,10)                           |
| Konsaltinq xidmət haqqı xərci                     | (460 335,70)                         | (1 382 842,00)                       |
| Amortizasiya xərci                                | (69 549,15)                          | (139 042,97)                         |
| <b>8. SAİR ƏMƏLİYYAT XƏRCLƏRİ</b>                 | <b>(179 421,21)</b>                  | <b>(406 625,58)</b>                  |
| Sair əməliyyat xərcləri                           |                                      | (21 033,66)                          |
| Məzənnə fərqi                                     | (179 421,21)                         | (385 591,92)                         |
| <b>9. MALİYYƏ XƏRCLƏRİ</b>                        | <b>(475 392,16)</b>                  | <b>(495 673,43)</b>                  |
| Faizlərlə bağlı xərclər                           | (475 392,16)                         | (495 673,43)                         |
| <b>10. GƏLİRDƏN ÇIXILAN VERGİLƏR</b>              | <b>-</b>                             | <b>(4 566,35)</b>                    |
| Torpaq vergisi                                    | -                                    | (32,00)                              |
| Əmlak vergisi                                     | -                                    | (4 534,35)                           |
| <b>Hesabat dövrünün xalis mənfəəti(zərəri)</b>    | <b>23 766,00</b>                     | <b>128 600,45</b>                    |

**"Aqrar İnnovasiya və Təchizat Şirkəti" ASC**  
**Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər**

2026-cı yarımil üzrə

(Azərbaycan manatı ilə)

## 11. MƏNFƏƏT

Müəssisə vergi hesabatlarını Azərbaycan Respublikasının vergi qanunvericiliyinin tələbləri əsasında hazırlayır və bu tələblər maliyyə hesabatlarının tələblərindən fərqlənir. 2026-cı ilin 1ci yarımil maliyyə nəticələrinə görə Müəssisə 23 766.00 manat mənfəət əldə etmiş və əvvəl ki, illərin yığılmış zərəri hesabına il üzrə mənfəət vergisi hesablanmamışdır.

## 12. ƏSAS VƏSAİTLƏR VƏ QEYRİ MADDİ AKTİVLƏR

| Nö | Göstəricilər                                       | Torpaq     | Binələr və qurğular | Məşin və avadanlıq | Vüksəksək Texnologiya məhsulları | Nəqliyyat vasitələri | Digər əsas vəsaitlər | Qeyri-maddi aktivlər | Cəmi         |
|----|----------------------------------------------------|------------|---------------------|--------------------|----------------------------------|----------------------|----------------------|----------------------|--------------|
| 1  | 01.01.2025-ci il tarixə qalıq dəyəri               | 170 000,00 | 77 571,19           | 53 516,94          | 126 385,86                       | 98 992,26            | 175 554,53           | 148 011,05           | 850 031,83   |
| 2  | 2025-cü ildə daxilolma                             |            |                     |                    |                                  | 57 190,00            | 47 050,00            |                      | 104 240,00   |
| 3  | 2025-cü ildə xaricolma (silinmə)                   |            |                     |                    | 473,35                           |                      | 3 752,99             |                      | 4 226,34     |
| 4  | 2025-cü ildə hesablanmış köhnəlmə                  |            | 15 514,24           | 10 703,39          | 31 438,68                        | 25 519,12            | 34 382,67            | 17 258,76            | 134 816,85   |
| 5  | 31.12.2025-ci il tarixə qalıq dəyəri               | 170 000,00 | 62 056,95           | 42 813,55          | 94 473,83                        | 130 663,14           | 184 468,87           | 130 752,29           | 815 228,63   |
| 6  | 01.01.2026-30.06.2026 ci ildə daxilolma            |            |                     |                    |                                  | 72 315,72            | 708,00               | 147 500,00           | 220 523,72   |
| 7  | 01.01.2026-30.06.2026 ci ildə xaricolma (silinmə)  |            |                     |                    | 74,43                            | 19 279,54            | 59,47                |                      | 19 413,44    |
| 8  | 01.01.2026-30.06.2026 ci ildə hesablanmış köhnəlmə |            | 6 205,70            | 4 281,36           | 11 795,26                        | 20 153,63            | 18 483,81            | 8 629,38             | 69 549,15    |
| 9  | 30.06.2026-cı il tarixə qalıq dəyəri               | 170 000,00 | 55 851,25           | 38 532,19          | 82 604,13                        | 163 545,69           | 166 633,59           | 269 622,91           | 946 789,76   |
| 10 | 30.06.2026 ci ilə yığılmış köhnəlmə                |            | 46 108,10           | 50 671,75          | 180 102,14                       | 195 953,66           | 177 642,91           | 57 820,01            | 708 298,56   |
| 11 | 30.06.2026 ci il tarixə ilkin dəyəri               | 170 000,00 | 101 959,35          | 89 203,94          | 262 706,27                       | 359 499,35           | 344 276,50           | 327 442,92           | 1 655 088,33 |

## 13. EHTİYYATLAR

**30.06.2026**

**31.12.2025**

Əsas materiallar

--

--

Ehtiyatlar

8 945 573,88

6 580 701,57

**8 945 573,88**

**6 580 701,57**

"Aqrar İnnovasiya və Təchizat Şirkəti" ASC

Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər

2026-cı yarımil üzrə

(Azərbaycan manatı ilə)

14. QISAMÜDDƏTLİ DEBİTOR BORCLARI

|                                              | <u>30.06.2026</u>   | <u>31.12.2025</u>   |
|----------------------------------------------|---------------------|---------------------|
| Sifarişçilərin qısamüddətli debitor borcları | 3 091 147,75        | 2 404 502,15        |
| Büdcə ilə hesablaşmalar                      | -                   | 14 504,33           |
| Əmək haqqı                                   | --                  | --                  |
| Sair debitor borcu                           | --                  | --                  |
|                                              | <u>3 091 147,75</u> | <u>2 419 006,48</u> |

15. PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ

| Təyinat             | Valyuta | 30.06.2026 ci il<br>tarixə qalıq<br>Valyuta ilə | 30.06.2026 ci il<br>tarixə qalıq AZN<br>Ekvivalenti ilə | 31.12.2025 ci il<br>tarixə qalıq Valyuta<br>ilə | 31.12.2025 ci il<br>tarixə qalıq AZN<br>Ekvivalenti ilə |
|---------------------|---------|-------------------------------------------------|---------------------------------------------------------|-------------------------------------------------|---------------------------------------------------------|
| Bank Respublika ASC | AZN     | 70 982,51                                       | 70 982,51                                               | 2 031 551,85                                    | 2 031 551,85                                            |
|                     | USD     | 37,75                                           | 64,18                                                   | 760,46                                          | 1 301,23                                                |
|                     | EUR     | 19,77                                           | 38,28                                                   | 14,19                                           | 28,41                                                   |
|                     | RUB     | 5 945 507,56                                    | 131 264,92                                              | 1 000,00                                        | 21,72                                                   |
| Paşa Bank ASC       | AZN     | 205 660,38                                      | 205 660,38                                              | 691 185,79                                      | 691 185,79                                              |
|                     | USD     | 12,13                                           | 20,62                                                   | 10,67                                           | 17,85                                                   |
|                     | EUR     | 0,00                                            | 0,00                                                    | 139,00                                          | 278,31                                                  |
|                     | RUB     | 0,16                                            | 0,00                                                    |                                                 | 0,00                                                    |
| Kapital Bank        | AZN     | 204 104,81                                      | 204 104,81                                              | 621 040,95                                      | 621 040,95                                              |
|                     | USD     | 5,22                                            | 8,87                                                    | 5,52                                            | 8,88                                                    |
|                     | EUR     | 223,43                                          | 432,61                                                  | 223,43                                          | 447,35                                                  |
|                     | RUB     | 414 416,07                                      | 9 149,48                                                | 414 416,07                                      | 8 999,04                                                |
| Muğan Bank          | AZN     | 1,18                                            | 1,18                                                    | 1,18                                            | 1,18                                                    |
|                     | USD     | 755,59                                          | 1 284,50                                                | 755,59                                          | 1 284,50                                                |
| ABB                 | AZN     | 10,00                                           | 10,00                                                   |                                                 |                                                         |
|                     | RUB     | 3 430 000,00                                    | 75 727,54                                               |                                                 |                                                         |
| Access Bank         | USD     | 73,10                                           | 124,27                                                  | 73,10                                           | 124,27                                                  |
| ƏDV Depozit         | AZN     | 460,59                                          | 460,59                                                  | 79,08                                           | 79,08                                                   |
| KASSA               | AZN     | 130 773,00                                      | 130 773,00                                              | 0,00                                            | 0,00                                                    |
| Yekun məbləğ:       |         | <b>10 403 043,25</b>                            | <b>830 107,73</b>                                       | <b>3 761 256,88</b>                             | <b>3 356 370,41</b>                                     |

**"Aqrar İnnovasiya və Təchizat Şirkəti" ASC***Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər*

2026-cı yarım il üzrə

(Azərbaycan manatı ilə)

**16. SAİR QISAMÜDDƏTLİ AKTİVLƏR**

|                         | <u>30.06.2026</u>   | <u>31.12.2025</u>   |
|-------------------------|---------------------|---------------------|
| Gələcək dövrün xərcləri | --                  | --                  |
| Verilmiş avanslar       | --                  | --                  |
| Digər aktivlər          | 3 716 586,37        | 3 526 635,78        |
|                         | <b>3 716 586,37</b> | <b>3 526 635,78</b> |

**17. NİZAMNAMƏ KAPİTALI**

Nizamnamə kapitalı ilkin dəyər ilə tanınır. Təsisçilərin payı vəsait şəklində deyil, aktiv və ya başqa formada kapitala əlavə etdikdə onların dəyəri əməliyyatın aparıldığı tarixə ədalətli dəyər ilə qeydə alınır. 30 İyun 2026-cı il tarixinə Müəssisə nizamnamə kapitalı 2 000 ədəd adi, adlı sənədsiz səhm, hər biri 100 manat məbləğində 2 000 ədəd olmaqla 200 000,00 manat məbləğində elan edilmiş və ödənilməmişdir.

**18. UZUNMÜDDƏTLİ FAİZ XƏRCLƏRİ YARADAN ÖHDƏLİKLƏR**

| Boreverənin adı     | Müqavilə üzrə illik % dərəcəsi | Borcun alınma tarixi | Alınmış borc məbləği | 30.06.2026 ci il tarixə qalıq borc | 31.12.2025 ci il tarixə qalıq borc |
|---------------------|--------------------------------|----------------------|----------------------|------------------------------------|------------------------------------|
| Bank Respublika ASC | 6%                             | 01.01.2024           | 1 020 000,00         | 0,00                               | 0,00                               |
|                     | 12%                            | 22.08.2024           | 1 000 000,00         | 45 941,68                          | 316 053,22                         |
|                     | 11,50%                         | 23.09.2024           | 600 000,00           | 0,00                               | 0,00                               |
|                     | 12,50%                         | 22.08.2024           | 1 000 000,00         | 0,00                               |                                    |
|                     | 13%                            | 14.02.2025           | 500 000,00           | 0,00                               | 87 904,77                          |
|                     | 14%                            | 05.07.2025           | 1 500 000,00         | 1 114 313,64                       | 1 500 000,00                       |
|                     | 14%                            | 26.12.2025           | 1 000 000,00         | 1 000 000,00                       | 1 000 000,00                       |
|                     | 14%                            | 30.01.2026           | 2 000 000,00         | 2 000 000,00                       |                                    |
|                     | 14%                            | 30.01.2026           | 1 000 000,00         | 852 717,67                         |                                    |
| Ramma QSC           |                                |                      |                      |                                    |                                    |
|                     | 10%                            |                      |                      | 1 000 000,00                       | 1 050 000,00                       |
| PRIOR LEASİNG ASC   | 15%                            | 14.05.2026           | 150 000,00           | 150 000,00                         | 0,00                               |
|                     | 15%                            | 15.05.2026           | 150 000,00           | 150 000,00                         | 0,00                               |
|                     | 12%                            |                      | 0,00                 |                                    | 500 000,00                         |
|                     | 18%                            |                      | 0,00                 |                                    | 1 000 000,00                       |
| Yekun məbləğ:       |                                |                      | 9 920 000,00         | 6 312 972,99                       | 5 453 957,99                       |

**"Aqrar İnnovasiya və Təchizat Şirkəti" ASC***Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər*

2026-cı yarımil üzrə

(Azərbaycan manatı ilə)

**19. UZUNMÜDDƏTLİ KREDİTOR BORCLARI**

| S/S | Borcverənin adı                       | 30.06.2026 ci il<br>tarixə kreditor<br>borc | 31.12.2025 ci il tarixə<br>kreditor borc |
|-----|---------------------------------------|---------------------------------------------|------------------------------------------|
| 1   | CNN CAUCASIA LLC                      | 4 314 159,00                                | 4 314 159,00                             |
| 2   | SUEZ Distribution LLC                 | 3 179 357,61                                | 3 180 676,73                             |
| 3   | Azfert MMC                            | 0,00                                        | 8 510,10                                 |
| 4   | Məcidova Afaq Hüseyn                  | 200 000,00                                  | 200 000,00                               |
| 5   | ROMAN İSAYEV ŞAHİD OĞLU               | 0,00                                        | 33 852,89                                |
| 6   | RƏHMAN VƏLİYEV MƏMMƏD OĞLU            | 0,00                                        | 37 525,04                                |
| 7   | Cəfərov Həbil Vəqif (depozitlə satış) | 0,00                                        | 26 009,00                                |
| 8   | ZAUR XARTUMOV ABDULRAŞİN OĞLU         | 0,00                                        | 7 324,60                                 |
| 9   | RAM holding QSC                       | 193 794,49                                  | 213 510,69                               |
| 10  | Həcnəbiyev Səməd Əsəd                 | 75 000,00                                   | 292 000,00                               |
| 11  | Agrico MMC                            | 440 855,60                                  | 739 999,17                               |
| 12  | Eldəniz Rüstəmov Sabir                | 144 900,00                                  | -                                        |
| 13  | QRANT GARDEN LLC                      | 4 301,25                                    | -                                        |
| 14  | BEST HARVEST AGRO MMC                 | 1 134,00                                    | -                                        |
| 15  | LİDNOV AGRO MMC                       | 2 271,18                                    | -                                        |
| 16  | Mitus Məhdud Məsuliyyətli Cəmiyyəti   | 2 325,00                                    | -                                        |
| 17  | Bəşir Quliyev                         | 4 047,80                                    | -                                        |
| 18  | Şahin Agro MMC                        | 734,81                                      | -                                        |
| 19  | Elsan-Pro Təchizat MMC                | 790,01                                      | -                                        |
| 20  | NEBO MMC                              | 74 386,41                                   | -                                        |
| 21  | Digər Kreditor borclar                | 9 210,33                                    | 26 785,33                                |
| 22  | PRIOR LEASİNG ASC                     | 31 090,72                                   | 70 877,06                                |
| 23  | Ramma QSC                             | 133 588,48                                  | 45 602,36                                |
|     | <b>Yekun məbləğ:</b>                  | <b>8 811 946,69</b>                         | <b>9 196 831,97</b>                      |

**20. VERGİ VƏ SAİR MƏCBURİ ÖDƏNİŞLƏR ÜZRƏ ÖHDƏLİKLƏR**

|                                        | <u>30.06.2026</u> | <u>31.12.2025</u> |
|----------------------------------------|-------------------|-------------------|
| Vergilər üzrə öhdəliklər               | -                 | 10 002,41         |
| Sosial ayırmalar üzrə<br>hesablaşmalar | 100 285,00        | --                |
|                                        | 100 285,00        | 10 002,41         |

**"Aqrar İnnovasiya və Təchizat Şirkəti" ASC**

*Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər*

2026-cı yarımil üzrə

(Azərbaycan manatı ilə)

---

**21. QISAMÜDDƏTLİ KREDİTOR BORCLARI**

|                                                         | <u>30.06.2026</u> | <u>31.12.2025</u> |
|---------------------------------------------------------|-------------------|-------------------|
| İcarə üzrə öhdəliklər                                   | --                | --                |
| Malsatan və podratçılara<br>qısamüddətli kreditor borcu | 515 381,51        | 325 539,36        |
|                                                         | --                | -                 |
|                                                         | <b>515 381,51</b> | <b>325 539,36</b> |

**22. SAİR QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR**

|                  | <u>30.06.2026</u> | <u>31.12.2025</u> |
|------------------|-------------------|-------------------|
| Alınmış avanslar | --                | --                |
| Digər öhdəliklər | 200 000,00        | 200 000,00        |
|                  | <b>200 000,00</b> | <b>200 000,00</b> |

**23. HESABAT TARİXİNDƏN SONRA BAŞ VERMİŞ HADİSƏLƏR**

Hesabat tarixindən sonrakı dövr ərzində Müəssisədə hər hansı əhəmiyyətli dəyişiklik baş verməmişdir.